



TARDA ƏNƏNƏVİ HARMONİK JAZZ STANDARTLARI TƏQDİM EDƏN İLK İFAÇI – ARSLAN NÖVRƏSLİ VƏ ONUN MÜASİR İNTERPRETASIYA ÜSLUBU

Aybəniz NÖVRƏSLİ

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
Musiqi tarixi kafedrasının baş müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru
E.mail: uaybeniz.mf@gmail.com



Jazz və folklor – mahiyyətcə oxşar və eyni zamanda bir-birindən fərqlənən musiqi növləri olub Avropa və Şərqi dünyalarının təsviridir. Jazz - janr istiqaməti kimi zamanla ayaqlaşa bilən, hər yeni məqama improvisə cavabı təqdim edən bir yoldur. Folklor – xalq yaradıcılığıdır ki, müxtəlif insanlar tərəfindən bəstələnərək tədrici mükəmməlləşən istiqamətdir. Hər ikisini improvisə başlanğıçı birləşdirir, eyni zamanda dildən-dilə ötürülürək şifahi tanıtım təməlinə əsaslanırlar.

Jazz – Afrika ritmləri, Avropa harmoniyası və afroamerikan folklorunun birləşməsindən əmələ gəlmış, 1910-cu illərdə Amerikanın cənubunda, daha dəqiq desək, Yeni Orleanda yaranaraq qısa zamanda bütün inkişaf etmiş ölkələrdə yayılmışdır. Bu istiqamət tədricən yüksək incəsənət sahəsinə çevrilərək bəzən populyar, eləcə də akademik musiqi növü səviyyəsində elmi dairələr tərəfindən dəstəklənib, beynəlxalq festivallar şəbəkəsinin ayrılmaz hissəsi olub və dünya musiqi incəsənətinə təsirini göstərməkdədir. 1950-ci illərdən başlayaraq Miles Davis (trumpet) və John Coltrane (saxophone) melodiya və improvisasiyaya yanaşma məsələsində lədlərlə bağlı yeni

eksperimentlər həyata keçirdilər. Nəticədə, melodiya əsası olan jazz əmələ gəldi. Ekzotik effektlərin alınması məqsədi ilə ifaçılar "modal" əsas üçün qeyri-Avropa qammalarından (hind, ərəb, Afrika və s.) istifadə edirdilər. Modal jazz üslubunun klassik nümunələri kimi M.Davis 'in "Milestones", "So What", "Flamenco Sketches", J.Coltrane 'nin "My Favorite Things" və "Impressions" kompozisiyalarını göstərmək lazımdır.

Jazz bütün dünya musiqiciləri arasında daim maraqla qarşılanmışdır. Dizzy Gillespie (trumpet) və kubalı musiqicilərin sintezi, Dave Brubeck (piano) və onun yapon, Şərqi musiqisi ilə teması, Duke Ellington və onun Afrika, Latin Amerikası və uzaq Şərqi musiqisinə meyli bu sıradandır.

Yeri gəlmışkən, jazz musiqisindən ibarət ilk val "Victor" studiyası tərəfindən yazılib. Jazz sözü ilk dəfə çapda 1912-ci ildə səslənərək tanınmışdır.

Azərbaycan jazz 'ının tarixi öz başlanğıcını XX əsrin 30-cu illərindən götürür. Belə ki, Bakıda ilk jazz orkestrinin əsası 1938-ci ildə tanınmış Azərbaycan bəstəkarları Niyazi və Tofiq Quliyev tərəfindən qoyulub. Bu iki görkəmli şəxsiyyətin SSRİ-nin ilk jazz orkestri (dirijor: A.Tsvasman) ilə birgə çıxışları olub. "Dövlət Estrada Orkestri" Azərbaycan jazz 'ının əsasına çevrilmişdir. İlk konsertdə jazz klassikası ilə bərabər Niyazi və T.Quliyevin də pyeslərinin ifası baş tutub. 1940-ci illərdə orkestrə R.Hacıyev rəhbərlik etmişdir. 1945-ci ildə jazz İ.Stalin tərəfindən SSRİ-də "təhlükəli kapitalist musiqisi" adı altında qadağaya məruz qaldı. Lakin buna baxmayaraq jazz 'a dəyər verənlər onu radioqəbuledicilər vasitəsilə dinləyirdilər. 60-ci illərin ikinci yarısından jazz 'a maraq yenidən artır. Vaqif Mustafazadə, Rafiq Babayev, "Qaya" qrupu öz varlığından musiqi cəmiyyətini xəbərdar etdilər. Azərbaycan jazz 'ının çıxəklənmə dövrü onların adı ilə bağlıdır.

Azərbaycan jazz 'ının V.Mustafazadə mərhələsində Şərqi muğamı Avropa dinləyicisinə, jazz isə Azərbaycan dinləyicisinə anlaşılan dildə təqdim edilirdi. İmprovizasiya başlanğıcının

sərbəstlik mahiyyəti muğam və jazz`ın əsas təmas nöqtəsi olmuşdur. V.Mustafazadə yolu Amerika jazz pianoçusu A.Jamal`dan başlanğıc almış Azərbaycan ethno jazz`ının əhəmiyyətli hissəsidir. Sonrakı mərhələ artıq tam təkmilləşmiş və özünü dünya məcrasında tanıdan simaların adı ilə əlaqəlidir. Bunlardan S.Qəmbərov, C.Əmirov, Ş.Növrəslinin adını qürurla çəkmək olar.

Azərbaycanda ilk jazz festival 1969-cu ildə keçirilib. 33 illik müddətdən sonra 2002-ci ildə bu ənənə bərpa olunaraq beynəlxalq Bakı Jazz Festivalı – "Caspian Jazz Festival" təşkil olunmuş və sonradan hər il mütəmadi şəkildə reallaşdırılmışdır. 2019-cu ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə layihəsi olaraq VIII beynəlxalq "Jazz günü" çərçivəsində keçirilən I Beynəlxalq Jazz Festivalı və elmi yaradıcılıq konfransı ölkəmizdə bu sahənin inkişafı üçün atılan vacib addımlardan biri kimi dəyərləndirilməlidir.

"Jazz musiqisinin şahı" Louis Armstrong`dan jazzın nə olduğunu soruşduqda, belə cavab vermişdir: "Əgər Siz bu barədə soruştursunuzsa, deməli, heç zaman anlaya bilməyəcəksiniz". Bu, elə bir sahədir ki, onun necəliyini dəqiqliklə hətta görkəmli musiqiçilər belə, anlatmaqdə çətinlik çəkmişlər.

Bu məqalədə Azərbaycan musiqi arenasında "jazz" sözü demiş, öz yenilikçi yanaşması ilə diqqət mərkəzində qalan, milli alətimiz olan tarı "jazz"laşdırı Arslan Növrəslı və onun musiqisinin necəliyi barədə danışacaqıq.

Tar aləti ifaçılığı A.Növrəslinin uşaqlıq, gənclik və yetkinlik dövrünün ayrılmaz hissəsi olmuşdur. Əvvəl Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, sonra Bakı Musiqi Akademiyasının bakalavr, Azərbaycan Milli Konservatoriyanın isə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. Təhsil illərində gənc ifaçının Azərbaycan Dövlət Simfonik Orkestri ilə çıxışları və çoxsaylı müsabiqələrdə qalibliyi xüsusiylə



vurğulanmalıdır. Sevimli alətində şəxsi ifaçılıq prinsiplərinin təkamülü uzun bir yoldan sonra nəticədə haqqında danışacağımız "tar – jazz mərhələsi"nə galib çıxmışdır. Məlum məsələdir ki, başlanğıcda milli musiqimizin ayrılmaz hissəsi olan muğam, xalq musiqisi, bəstəkaryaradıcılığı klassik nümunələrinin öyrənilməsi ifaçı üçün mütləq bir sahə idi. Lakin onun bu alətlə dostluq illərini müşayiət edən digər bir radikal sahə - jazz daim mövcud olmuşdur. Bu elə bir sahədir ki, uzun müddətli "hopma", dərkətmə və mənimsəmə tələb edir. Çünkü əsasında vacib və mütləq bir özək – bədəhətən ifa durur. A.Növrəslinin yetişməsində isə məhz haqqında danışılan ab-hava daim mövcud idi. Qarşılıqlı improvizə şəraitində muğam və jazz aurası bir-birinə hopurdu. Bu da ailədə ondan böyük qardaşı – Şahin Növrəslinin varlığı və məşğul olduğu sənət sahəsi ilə birbaşa əlaqəlidir. Qardaşlardan birinin jazz`ı, digərinin muğamı fəaliyyət sahəsi seçməsi, nəticədə, Şahinin muğam və Arslanınsa jazz dünyasını mənimsəməsinə gətirib çıxardı. Bundan əlavə, tarzın daim dünya jazz repertuarı nümayəndələrinin yaradıcılıqları ilə yaxından maraqlanırı.

Arslan 2001-ci ildən etibarən jazz-konsertlər verməyə başladı. 2006-ci ildə "Beynəlxalq Bakı Jazz Festivalı"nın laureati oldu. Bununla da, mütəmadi

şəkildə yerli və xarici Jazz Festivallarında çıxışları arzulananlar sırasına yazıldı. "Baku Jazz Festival 2014"ün "The first time in jazz" adlı yekun konserti Arslan Növrəslinin növbəti uğurlu layihələrində biri kimi Azərbaycan tar ifaçılığı tarixinə ilk solo jazz konserti kimi yazıldı.

Arslan jazz ilə muğamın sintezi yolunu özünəməxsus tərzdə işləyərək təqdim edir. İfasında dəfələrlə yeni eksperimentlər nümayiş olunur. O, tar aləti ifaçılığında ilk dəfə harmonik jazz standartlarını tətbiq eləmiş ifaçıdır.

Yaradıcılığın davamı kimi, 2014-cü ildə Londonun Central Hall Westminster adlı zalında keçirilən solo – "Discovering the tar with Arslan Novrasli" adlı konsertində solo, muğam üçlüyü, gitara ilə duet şəklində flamenco üslublu sintez, jazz band və nəhayət, Royal Philharmonic simfonik orkestri ilə birgə çıxışları önəmli mədəni hadisədir. Belə ki, Azərbaycan tar ifaçılığı tarixində ilk dəfə xarici ölkədə bu tip solo layihə reallaşmışdır. Burada sanki tar aləti ifaçılığının təkamül prosesi əyani şəkildə nümayışlanır. Digər əhəmiyyətli layihələr sırasında Londonun məşhur Central Hall Westminster zalında baş tutmuş Azərbaycan jazz ustası V.Mustafazadəyə həsr olunmuş "Remembering Vagif" tədbirində Ə.Mustafazadə, T.Kuraşvili, N.Katamadze, İ.Butman kimi tanınmış simalarla birgə, Sadler's Wells zalında



keçirilən konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Şahin Növrəslinin jazz qrupu tərkibində çıxışları önəmlı hadisələrdəndir.

2015-ci ilin önəmli layihəsi Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, AMEA, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Mədəniyyət Fonduñun dəstəyi və təşkilatçılığı ilə IV Beynəlxalq Muğam Festivalı çərçivəsində Bakı Jazz Mərkəzində Arslan Növrəslı və onun rəhbərlik etdiyi jazz qrupunun konserti reallaşdı. O, ilk dəfə bu konsertdə jazz musiqisinin ayrılmaz hissəsi blues və xalq musiqimizin əsası olan muğam ifa tərzini bir-birilə uyğunlaşdırıb vahid bir tamlıq yaratmağı bacardı. Nəticədə, əmələ gələn kompozisiya gələcək nəsil ifaçılığı üçün milli ənənəvi jazz standartına çevrilmiş oldu.

A.Növrəslinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İstanbuldakı Azərbaycan Turizm Təmsilciliyinin təşəbbüsü ilə 2018-ci ildə İstanbul şəhərində "Azərbaycan musiqi festivalı" çərçivəsində "Sən də Azərbaycanı gör" şüarı altında keçirilən xeyriyyə məqsədli jazz konserti Beyoğluñdakı "Grand Pera Cercle d'Orient" salonunda baş tutdu.

18 dekabr 2018-ci il tarixində İsveçrənin Cenevə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜəMT) baş qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Arslan Növrəslinin ənənəvi jazz üçlüyü ilə birgə konserti keçirildi.

Diqqəti A.Növrəslinin repertuarına daxil olan jazz kompozisiyaların istifadə metoduna və əsas prinsiplərinə yönəltmək istayıram. Belə ki, onun müraciət etdiyi ənənəvi jazz standartlarının ifası bədahətən improvisə tələb edən, harmonik əsası vacib sayan bir yoldur ki, burada artıq mövcud kompozisiyaların improvisa bölmələri əzbərlənmiş şəkildə deyil, sərbəst yanaşma tərzi ilə açılır. Bu da klassik jazz standartlarına müraciətin əsas şərtidir. Mövcud ənənəvi jazz üçlüyü Arslan Növrəslinin tarının müdaxiləsi ilə müsayiətçi rola keçir. Çünkü aparıcı xətt və əsas mövzu artıq tarin ifasında verilmiş olur. Bir məqami vurğulamaq mütləqdir ki, bu da son zamanlarda modal jazz və harmonik jazz standartları ifasının təqdiminin qarışdırılmasıdır.

Modal jazz 1960-cı illərdə yaranmış, əsasında lad improvisəsi dayanan və onu harmonik jazz'dan fərqləndirən sadə növdür. Aparıcı üçlük daxilində milli alətin belə istifadəsi sadəcə jazz'a muğamın tətbiqidir ki, tam ənənəvi jazz ifası kimi təqdim oluna bilməz. Yəni həmin düzümdə milli alət ifaçısı ətrafdə baş verən jazz aurasını dərk etmədən sadəcə muğam əsaslı improvisə ortaya qoyur. Arslan Növrəslı isə tarı aparıcı xəttə çevirir və istənilən jazz kompozisiyاسının əsasında duran mövzu və onun jazz harmoniyaları ilə açılmasını bu alətə həvalə edir. Görünüş baxımından tarin mövcudluğuna görə, bu, ethno jazz olsa da, ifa baxımından sərf ənənəvi jazz musiqisidir.

Bu məqamda A.Növrəslinin jazz repertuarına nəzər salmaq mütləqdir. Onun yaradıcılıq aləmində həm xarici, həm yerli, eləcə də, özünün bəstələdiyi mövzular əsasında qurulmuş kompozisiyalar diqqət çəkir. Azərbaycan ethno-jazzının vacib simalarından olan V.Mustafazadənin "Yollar", "Fantaziya", R.Babayevin "Freska", xarici jazz kompozisiyalarından D.Gillespie – F.Paparellinin "A Night in Tunisia", M.Davisin "Solar", Ch. Coreanın "Armando's rhumba", D.Brubeckin "Blue rondo alla turca" və s. kimi əsl jazz kompozisiyalarına özünəməxsus yanaşma A.Növrəslı ifasını seçilənlər sırasına daxil edir.

Adıçəkilən kompozisiyalardan "Blue rondo alla turca"ya diqqət yetirsək, fakturalardaki ritmik mürəkkəbliyin vacib məqam olması aşkarlanacaq. Belə ki, 3 hissədən ibarət olan kompozisiyanın kənar hissələri 9/8, mərkəzi improvisə hissəsi – blues isə 4/4 ölçüdədir. Belə tərkibli quruluş ifaçıdan böyük məharət və intellektual yanaşma istəyir.

Dövründən asılı olmayaraq, hər bir bəstəkarın müəyyən dəst-xətti kimi, əsl ifaçının da maraqlı, digərlərindən fərqlənən yolunun mövcudluğu mütləqdir. Bu, ifaçının professionallıq göstəricisinin hansı dərəcədə olmasını aşkarlayır. A.Növrəslı ifası zamanı da həmin xətt aydın duymaq mümkündür.

Ifaçının repertuarına daxil etdiyi kompozisiyalar sırasına özünün bəstələdiyi "Blues – mugham", Emin Sabitoğlunun "Dədə Qorqud" kinofilminin musiqisi əsasında "Yallı"dan götürülmüş motivlər üzrə şəxsi jazz işlənməsi, A.Əlizadənin "Qarabağ havası" əsərinin əsas mövzusu əsasında qurulmuş eyniadlı kompozisiyanın təqdimi çox maraqlı və ekzotikdir desək, yanılmarıq. Buradan aydın olur ki, A.Növrəslı təkcə mövcud jazz standartlarına müraciət etməklə kifayətlənmir. O, akademik bəstəkar yaradıcılığına da üz tutaraq seçdiyi əsərlərin əsas mövzusunu jazz-laşdırır. Misal olaraq "Dədə Qorqud" filmindən seçilmiş "Yallı" kompozisiyasına nəzər yetirsək, buradakı ritmik düzüm və ölçünün fərqliliyi diqqət doğuracaq. Belə ki, 4/4 ölçülü mövzu ifaçı tərəfindən jazz-a yaxın olan 7/8 ölçüsünə çevrilmiş və əsərin koloritini artıraraq onu əsl mürəkkəb jazz kompozisiyasına çevirmişdir. Təbii ki, burada harmonik jazz fakturasının da əlavə edilməsi çox önemli

faktorlardandır. İfaçının fikrinə əsaslanaraq deyə bilerik ki, Azərbaycan xalq və bəstəkar musiqisində harmonik fakturalar seçərək üzərində bədahətən ifa etməklə jazz kompozisiyası qurmaq gözəl alınır. Tarzın yaradıcı repertuarına nəzər salsaq, Ə.Rəhmatovanın tar ilə simfonik orkestr üçün yazdığı Konsertin kadensiya bölməsini hələ gənclik illərində sərbəst yanaşma şərti ilə işləyərək əsas mövzunun elementləri üzərində jazz improvisasiyalı bölmə qurduğunuş şahidi olarıq.

A.Növrəslinin özüne aid "Blues-mugham" kompozisiyasına nəzər salaq. Burada ümmumjazz musiqisində qəbul olunmuş blues harmoniyaları üzərində ifaçının öz fantaziyasına uyğun yazılmış müğam əsaslı gözəl mövzunun vəhdətindən danişmaq mümkündür. Yeri gəlmışkən qeyd etmək lazımdır ki, blues janrı üçün vacib cəhət diqqətin mövzunun melodiyasına yönəldilməsidir ki, bu əsərdə müğamlı blues janrlarının çox maraqlı sintezi ilə qarşılaşıraq. Blues harmoniyası üzərində qurulan improvisasiya ilə sanki müğam ifası imitasiya olunur.

Ədəbiyyat:

1. <https://www.arslannovrasli.com/>
2. <https://news.day.az/culture/832533.html>
3. <https://ok.ru/bakuonline/topic/62112788122378>
4. <http://www.azculture.az/az-rbaycan-cazi/>

Резюме

Айбениз НОВРЕСЛИ

СТИЛЬ СОВРЕМЕННОЙ ИНТЕРПРЕТАЦИИ ИСПОЛНИТЕЛЬСТВА АРСЛАНА НОВРАСЛИ – ПЕРВОГО МУЗЫКАНТА, КОТОРЫЙ ПРЕДСТАВИЛ ГАРМОНИЧЕСКИЕ ДЖАЗОВЫЕ СТАНДАРТЫ НА ТАРЕ

Арслан – тарист, который разрабатывает в своеобразном стиле пути синтеза мугама и джаза, неоднократно демонстрируя новые эксперименты. Он впервые использовал гармонические джазовые стандарты при игре на таре. Состав джазового трио переходит в план сопровождения с появлением интерпретаций на таре А.Новрасли, поскольку ведущая линия и основная тема звучит в партии национального инструмента.

Он с 2001-го года выступает в джазовых концертах. В 2006-ом году стал лауреатом Бакинского Международного Фестиваля Джаза. Таким образом, регулярные выступления в Бакинских и зарубежных джазовых фестивалях стали в ряд желанных мероприятий. Заключительный концерт "Бакинского Джаз Фестиваля 2014" - "The first time in jazz" стал одним из следующих успешных проектов А.Новрасли, первым сольным джазовым концертом в истории Азербайджанского исполнительства на таре.

Своеобразный подход к джазовым композициям, которые входят в красочный репертуар исполнителя (В.Мустафазаде – "Дороги", "Фантазия"; Р.Бабаев – "Фреска"; Д.Гиллеспи /Ф.Папарелли – "Ночь в Тунисе", М.Давис – "Солар", и др.) является ярким доказательством достойного представления инструмента не только в Азербайджане, но и на мировой арене.

Ключевые слова: Арслан Новрасли, тар, джаз, гармонические стандарты, тарист, Азербайджан.

Sonda haqqında danışdığımız məcrada tar alatında jazz'ın təbliği məsələsinə bir daha diqqəti yönəldərək 2015-ci ildə Heydər Əliyev Fondu və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Parisdə, qurumun baş mənzil-qərargahında "Azərbaycan jazzının yeni nəslə" konsert proqramı təqdim edilmişdir. Konsertdə Arslan Növrəslı ölkəmizi layiqincə təmsil etmişdir.

"Bakı-2015" birinci Avropa Oyunları ərafəsində "Dan" Beynəlmiləcə gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Əsrlərin yaddaşı" layihəsindəki çıxışı ilə UNESCO'nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil olan Azərbaycan mədəniyyət inciləri içerisinde tar sənətinin jazz janrı ilə bağlılıq istiqamətində təbliğ etmişdir.

Adıçəkilən layihələr tarzən Arslan Növrəslinin ilk dəfə tar aləti ilə jazz sənətinin vəhdətinin təkcə Azərbaycanda deyil, dünya arenasında layiqli təqdiminin şəksiz sübutudur.♦

Summary

Aybeniz NOVRESLI

THE STYLE OF MODERN INTERPRETATION OF THE ARSLAN NOVRASLI'S PERFORMANCE THE FIRST MUSICIAN WHO INTRODUCED HARMONIC JAZZ STANDARDS IN TAR.

Arslan is the tar performer who develops in a specific way the synthesis of mugham and jazz, repeatedly demonstrating new experiments. He first used harmonic jazz standards at the playing on tar. The instruments of the jazz trio go into the accompaniment plan with the advent of tar A. Novrasli. Since the leading line and the main theme sounds in the party of the national instrument.

Since 2001, he has been performing jazz concerts. In 2006, he became the laureate of the Baku International Jazz Festival. Thus, regular performances in Baku and foreign jazz festivals have become a number of desired events. The final concert of the "Baku Jazz Festival 2014" - "The first time in jazz" became one of the next successful projects of A. Novrasli, the first solo jazz concert in the history of Azerbaijan performing on tar.

A peculiar approach to jazz compositions which are included in the artist's colorful repertoire (V.Mustafazadeh - "Roads", "Fantasia"; R. Babayev - "Fresco"; D.Gillespie / F. Paparelli - "Night in Tunisia", M. Davis - "Solar", etc.), is a clear proof of the worthy presentation of the instrument not only in Azerbaijan, but also on the world stage.

Key words: Arslan Novrasli, tar, jazz, harmonic standards, tar performer, Azerbaijan.